



Muğamın əsl ifaçısı xanəndədir. Bunu belə, muğamın oxunmasına ayrı ayrı ifaçılarda, din xadimlərində və s. təsadüf edilə bilər. Əsrin əvvəllərində muğamın dəstgah həli ən çox xanəndə və sazəndə repertuarında səslənirdi və onun əsl ifaçıları elə xanəndə və sazəndələr sayılırdılar. Belə dəstələr xalq arasında, xüsusilə iri şəhərlərdə böyük hörmət və ehtiramla qarşılındı. Sazəndə dəstələri təkcə Azərbaycanda deyil, o dövrdə bütün Qafqazda məşhur idi. Keçən əsrda (XIX) bir neçə il Tiflisdə yaşayıb-yaratmış rus şairi Y.Polonski yazdırdı: "Gürüstəndə əvvəlki kimi sazəndəçilər fəxri yer tutur və xalq arasında özlərinə çoxlu pərəstişkar dinləyici tapmışlar".

Muğam ifaçılığı sənatında xanəndə və sazəndə dəstələrinin rolu

X

anəndə və sazəndə dəstələrinin repertuarı təkəcə muğam dəstgahlarından ibarət deyildi. Belə qrupların repertuarına xalq mahnıları, rəqsler və müxtəlif janrları əhatə edən vokal-instrumental əsərlər daxil ola bilərdi. Xanəndə və sazəndə dəstələrinin göründüyü işi dahi bəstəkarımız Üzeyir Hacıbeyov daha obrzlı şəkildə vermişdi: "Xanəndə və sazəndə dəstəsi eksor üç nəfərdən ibarət olur ki, onlardan biri oxuyar, təğənni edər, digəri "tar" və üçüncüsi isə "kamança" çalar, bu dəstənin əqli bütün muğam və dəstgahları lazımcıca bilməlidirlər.

Ələküsüs xanəndə, bir çox şeir, qəzəl və təsniflər hafızində saxlamalıdır; tarçalan dəxi dəstgahları yollarını yaxşıca bilməlidir ki, xanəndəyə "rəhbərlik" etsin, yeni xanəndə bir "guşə"ni oxuduğandan sonra onun dəlinca gələn guşəni ələb xanəndəni qızışdırınsın, kamança isə eksərən tarçalanın dəlinca gedir; xanəndə gözəl səsə malik olub

ustadanə təğənni etməkdən əlavə bir də "zərb" alətiindən olan "qaval"ı da ustalıqla çala bilməyə borcludur ki, "rəng" və "təsniflərə keçidkədə "bəhr" tuta bilsin. Xatırladaq ki, on doqquzunca yüzillikdən tə tu günüümüza qədər sazəndə dəstələrinin say torkübi müxtəlif olmuşdur. Oqtay Quliyevin yazdırılmışına görə: "XIX əsrin birinci yarısında fealiyyət göstərən xanəndə, tar, kamança, yasti balaban və qoşanagaradan ibarət ansambl dəstəsini xüsusi göstərmək lazımdır..." XX əsrin əvvəllərində xanəndə, tarzən və kamançaçalandan ibarət sazəndə dəstəsi geniş fealiyyət göstərirdi. Bu dövrde xanəndələrin hər birinin tarzən və kamança çalandan ibarət olan dəstələri var idi. Onlar xalq şönlüklerində, toyillarda və məclislərdə ancaq öz dəstələri ilə çıxış edirdilər. Teymur Sadıqovun fikrine isə: "Şuşada ilk dəfə sazəndə üçlüyüն - yeni tar, kamança və qoşanagara çalandan ibarət olmaq üzrə dörd nəfərdən, sonralar,

XX əsrin əvvəllərindən isə xanəndə dəstəsi əsasən üç nəfərdən - xanəndədən, tarzəndən və kamançاقalandan ibarət olmuşdur. Xanəndə ansambllarında qoşanağaraya və yasti balabana təsadüf edilmirdi".

Muğam sənətinin tamlıq ilə ifasını yerinə yetirmək ancaq sazəndə dəstəsinin işi olsa da, muğamlar ara-sıra aşiq dəstələrinin də repertuarında səslənmişdir. V.M. Belyayev yazırıd: "XVII - XVIII əsrərədə aşiq yaradıcılığı ilə yanaşı Azərbaycan şəhərlərində xanəndə və sazəndə yaradıcılıq öz inkişafını tapır. Qeyd edək ki, xanəndə və sazəndə yaradıcılıq öz inkişafında Azərbaycanın müxtəlif təbəqəli şəhər əhalisinin zövqünü təmin edirdi. Məhz şəhərlərdə xanəndə və sazəndə yaradıcılığı geniş yayılır. Ancaq o zaman bu ifaçılar estrada konsertlərinə çıxmurdular. Əsas etibarət toyılarda, ailə şənləkündən istirahət edirdilər. Xanəndələrin repertuarına vokal-instrumental müğamlar, tösniflər və populyar xalq mahnıları daxil idi".

Əsrin əvvəllərindən (XX) sazəndə dəstəsi üç nəfədən; xanənde-qavalçalan, tarzən və kamançاقalandan ibarət olaraq XX əsrin altmışinci illərinə kimi çox parlaq şəkildə fealiyyət göstərdi. Azərbaycanda radio və televiziya konsertlərinin inkişafı, yeni-yeni bədi kollektivlərin yaranmasına təkan verdi. Belə kollektivlərdə xanənde daha çox müğənni kimi, ayaq üstü dayanaraq ifaya üstünlük verirdi. Xüsusiələr de muğam dəstəgahları ansamblin ifasında cəlindəndə muğam epizodlarını da ayrıca olaraq kamança, klarinet, qarnon, balaban, tütek, saz, qanun, fortepiano və başqa alətlər müşayiət edirdi. Yaşlı sənətkarların dünyasının dəyişməsi iyirminci yüzilliyin 60-ci illərindən sonra üümumiyyətlə xanəndələrin qaval çalaraq oxuması ilə məhdudlaşdı. Xüsusiələr de gənc xanəndələrin qavalsız oxuması bir növ dəb düşdü. Xanəndelik sənətinin attributlarından biri sayılan qaval unudulmağa doğru getdi. Onun yenidən tamlı ilə istifadəsi bir neçə onillik çəkdi. Qaval yalnız iyirminci yüzillik sonuna yaxın xanəndələrin sənədindən görünməyə başladı. Təbii ki, xanəndelik sənətinin öz qayda-qanunları var. Bu barədə Bülbül Məmmədov yazırı: "... xanəndəliklə, aşığılığın bir-biri ilə çox əlaqədar olmasına baxmayaraq, öz xüsusiyyətlərini, sənət cizgilərini həssaslıqla mühafizə etmişlər. Oxumaq qaydalarını, yaradıcılıq tərzini, ıslubunu öz yaradıcılıqlarına uyğun bir tərzdə saxlamışlar. Xanəndələr muğamların, dəstəgahların quruluşundan, tertibatından asılı olaraq təsnif düzəldirdi, mahm qoşur, rəng seçir və qəzəllər ifa edirlər. Öz səsinin, bacanğının daxilində bilik səviyyəsindən asılı olaraq qəzəllər oxuyur, qaval vurur, güşəxanlıq eləyir, gəsir, zəngülə vurur, məclisi qızışdırırlar... Xanəndələr özü qaval vurur, qaval vəsitişlə ritm saxlayırlar, həm də onları tar və kamançaya müşayiət edir. Əgər xanəndə qaval ura bilmirsə, bir ösgəsi onun əvəzinə qaval çalıbilər.

Halbüki aşıqların özleri mütləq çalmalı, oxumalı və oynamalıdır. Xanənde və müğəmətçilər isə mətni, qəzəlləri yazılı ədəbiyyatdan alır, divan və kitablardan öyrənirlər. Xanəndələrin şair olmağa ehtiyacları yoxdur".

Sazende dəstəsinin işi iyirminci yüzüllikdə daha uğurlu addimlarla lərliləməyə başladı. Tarzən Qurban Pirimovun (1880 - 1965) fəaliyyəti bu sahədə daha maraqlı olub, tarixi baxımdan yaradıcı bir iz qoymuşdur. 1903-cü ilə xanənde İslam Abdullayevlə (1876 - 1964) birgə çıxışlar etməsi Azərbaycan ifaçılığının yaddaqalan səhifələrinə çevrilmişdir. 1905-ci ilde Qurban Pirimovun Bakıya köçməsi ve zamanesinin ən qüdrətli və nüfuzlu xanəndəsi Cabbar Qaryağdioğlu və kamarçaçalan Şaşa Oqanezəvili ilə tüclük yaratması və fəaliyyəti sazəndəcilik sənətinədə ən maraqlı hadisəyə çevrilmişdir. Bu barədə Ə.Bədeləyli yazardır: "Cabbar Qaryağdioğlu, Qurban Pirimov və Şaşa Oqanezəvildən ibarət trio, sözün əsl mənasında tənsəmblili ilə o zamankı xanəndə və sazəndələrdən ibarət bir çox dəstələrdən fərqlənlərdi. Burada məsələ Cabbar Qaryağdioğlunun gözəl və qaltanlı səsə malik bir xanəndə və onun yoldaşları Qurban Pirimovun və Şaşa Oqanezəviliyin hər birisinin özlüyündə ən yaxşı sazəndə olması ilə nüfuzlu, -şübəsiz, bu cəhətin böyük əhəmiyyəti var- lakin onu barədə əsl məsələ bu dəstənin ifaçılığında olan ideya-

aradıclılıq vəhdəti, üslub birliliyi, həmahənglik, ifa zamanı bir-birinin niyyətini dərhal duyub hiss etmək üçün laim olan sövqi-təbii, ince bir intuisiyadan varlığından ibarətdir". Görkəmlü müsiqici və incesənət xadimi olan Dədələbəyli bu üçlüyün fealiyyətini şərh edərək müğəm fəaliğ sahəsindən an başlıca amillərə toxunur, bu deşətin işin böyük örnək olduğunu açıqlayaraq yazar: "Şübhəsiz, burada məsələ tarçı və kamançaların bir yerde, nisən çalması ilə bitir: trioda sözün əsl mənasında belə bir unison çalğıya nail olmağın, doğrudan da böyük yaradıcılıq qələbəsi olduğunu etiraf etməklə berabər, biz lazımlı yerlərdə, yaxşı unisonlarla yanaşı, çox vaxt kamança-nın tamamilə müstəqil olaraq ikinci səs çaldığı hallarına da sadüf edirik. Belə hallarda tarla kamança arasında bəzən müal-cavab, bəzən imitasiya, melodik fiqurasiyalar və hətəcə ayri-ayri hallarda kamançada üç simdə akkordlar götürülmək kimi priyomlardan istifadə yolu ilə əsas melodik xəstəlik zenginləşdirilməsini görürük. Məhz buna görə, Qur'an Pirimov (tar), Saşa Oqanezəvili (kamança) və Cabbar Arayğdıoğlu (qaval) triosunun instrumental müsiqisi cədətdən müvəffəq olduğu müəkkəm ifaçılıq ansamblı, ongarəng və əzəmətli bir orkeste kimi səsləndirdi".

Təbbi ki, o dövrdə başqa sazəndə dəstələri mövcud ol-
da, bu üçlüyün tarixi baxımdan fealiyyəti daha önemli,
haq avanqardı idi. Bu üçlüyün çıxışı sənət yenilikləri ilə
şəngin idi. Onların ifası özləri tərafından düzüllüb qoşul-
ur (bəstəkarlığı) tərəfindən təqdim edilmişdir.

valan ile daima yeniləşirdi. Muğam dəstgahlarının sıralanmasında, xüsusilə də araçalıqlar özü-özlüyündə daha yaradıcı səpkidə inşa edilərək yaddaqalan şirin xallarla işlənirdi. Bu üçlüyün çıxışı həm peşəkar ifaçıların, bəstəkarların, dirijorların, həm də muğamsınların maraq və diqqət mərkəzində idi. Bu yaradıcı üçlüyün fəaliyyəti bütövlükdə sazəndə dəstələrinin iyirminci yüzillikdə daha yüksək bir mərhələyə qədəm qoymasından xəber verənən parlaq bir şəhifə idi. Bu üçlüyün yaradıcı çıxışları XX əsrin 30-40-ci illərinə kimi özü ilə rəqabət aparaçaq bir sazəndə dəstası tanımamışdır.

İyirminci yüzüyinin övvellerinden başlayaraq yeni-ye ni yaranan xalq mahniları, röng, dəraməd, təsnif, diringə ve oyun havaları əsasən bu dəstənin yaradıcılığı olsa da bu sənətçilər həmin əsərlərin müəllifi kimi tanınmurdular. Yalnız xalqın yaddaşında iz qoymuş hadisələr, hansısa bə məclisde bədəhəten oxunub-çalınan havalar, hətta mü şəməz gəmlər da yaddaşlarda ustادının adı ilə deyilib. "Segah" İslam, "Zabul" Qasım, "Bayati-Qacar" Baladadaş, Mirzə Hüseyin "Segah", Hacışım "Segah" və sair. "Cabbar Qasım" yaşı dioğluñun şahidiyinə görə Hacı Hüsü 1875-ci ilde "Kürd-Şahnaz", bir el şənliyində isə Sadiqcanın müşayi tilə "Qatar" müşəmmələrini yaratmışdı, onlarca dadlı-də təsnif qoşmuşdu...".

Cabbar Qarşıoğlu'numun toyların birinde bədəhətərə "Irəvanda xal qalmadı" mahnısının həm sözlərini, həm də müsiqisini oxuması müsiqi tariximizdə yaddaşalan hadisə kimi xatırlanır. Xan Şuşinski yaradıcılığına aid edilən "Şuşanın dağları" dillər əzberi olmuşdur.

Ustad tarzın Əhməd Bakıxanov "Ömrün sarı simi" kürsə
tabında yazar: "Azərbaycanın məşhur ustad oxuyanının
dan Ələsgər Abdullayevlə Qurbanın "Segah", "Rahab" v.
"Şur" çalması xüsusi qeyd olunmalıdır. Qurban ilk dəfə
olaraq tarda "Çoban bayatı"ni böyük ustalıqla çalmışdır"

Pesəkar müsiqilərin ən böyük xidmətlərindən bir də Azərbaycan dilini, Azərbaycan poeziyasını müğamatlaşdırıfərə badı mətn kimi seçməsidir. Filologiya elmləri doktoru, yazıçı Rəfael Hüseynov yazar: "Bu həmin Hacı Hüüs idi ki, Mir Möhsin Navvabla birgə Şuşada müsiqiməclisinin təməlini qoymuşdu.

Bu həmin Məşədi İsi ididi, Cəlil Bağdadbeyovun yazmasında məhz o, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxumağa başladı və Cabbar Qaryağdı oğlunun fikrincə, "Herati-Kabili" müğəminin ən mühüm ifaçılarından, "xanəndələr arasında qaval çalmasına, əlinin zərbinin düz olmasına görə birinciyyid..."

Musiqi tədqiqatçısı Firudin Şuşinski yazdı: "...Cabbar Qarşıoğlu böyük ifaçılıq qabiliyyəti göstərib, Azərbaycan şairlərindən Füzulinin, Qasim bəy Zakirin, Seyid Əzim Şirvaninin və Xurşidbanu Natavanın qəzəllərinin iħham yə mahsəbdə oxumusdur. Cabbarın doğma-

- ana dilində qəzəl oxuması müğamatın geniş kütlələr içəri-sində yayılmasına xeyli kömək etmişdir".

Bülbül Məmmədov yanzırdı: "XIX əsrin sonunda və XX əsrin əvvəlində inqilabi hadisələrin və artmaqdə olan milli şürurun təsiri altında xanəndə ansambları demokratikləşməyə başlayır. Xalq onları kütənlərlə qarışmaga məcbur edir. Qeyd etmək lazımdır ki, Cabbar Qaraqayıdoğlu Azərbaycan xalq mahnlarını ifa etməyə başlayan və tədrিচ fars dili mətnindən uzaqlaşan ilk müğənnilərdən biri olmuşdur".

Ümumiyyetle, iyirminci yüzüllik bütövlükde xanənde və sazəndə dəstələrinin rolunu və əhəmiyyətini tamlığı ilə qoruyub saxladı. XX əsrin sonuna doğru keçmiş ənənələr daha bariz şəkildə kütłəvilişdi. Müğən dəst-gahlarının bu formada təqdimatı geniş müsiki icitnameyi tərəfindən arzu edilən oldu.

Bir sırada keçmiş sazendəciler öz çıxışlarını instrumental musiqinin təbliğinə yönəldildər. Kamançaçalan Habil Əliyev, Ədalət Vəzirov, Şəfiqə Eyvazova, tarzən Ramiz Quiyev, Həmid Vəkilov, qarmonçalan Aftandil İsfəndiyarov, Zakir Mırdzayev və başqa sanətçilər dən çox instrumental musiqinin inkişafı və təbliğinə üstünlük verdi. Bu tendensiya aşlıqlı sənətində də özhün göstərməyə başladı. Necə deyərlər, Aşiq Ədalət Nəsibovun uğurlu çıxışları sazin solo instrumental şəkildə çalışmasına üstünlük verdi.

Avropanın müziqi alətlərində Azərbaycan musiqisini çalan sənətçilərdən Behruz Zeynalov, Ələkber Əsgərovun klarnet, Kamil Cəlitovun qəbəy, Rəməşin gitara, Zaur Rzayevin fortepiano kimi alətlərdə müğamları solo instrumental şəkildə çalmağı geniş müsiqici orduşunu da bu istiqamətə yönəldə bildi.

Aşarı çökken müzisyenlərin solo ifası ilə məhdudlaşmayaq digər janrları da əhatə edə bildi. Salyan rayon sakini, ustad sənətçi, respublikanın əməkdar mədəniyyət işçisi Həsənəğa Sadıqov bininənəcə musiqi alətində-saz, zurna, tütök, qoşanağara və başqa alətlərdə solo müsəviyyəti çıxışlara üstünlük verdi.

Müşahidələr göstərmişdir ki, instrumental musiqi
Müslim Mälik orxasında daima inkisaf edən vətən üzrə

iyirminci yüzyılında dalmış inikşai eden kostümler yükselsmiştir. Onun forması və daxili müsiki cümlələri ayrı-ayrı elementlərlə, melizmərlə zənginləşmişdir. instrumental çalışı variantında avropasınaq ifadəliliyi üstünlük təşkil etmişdir. Söz yox ki, bu janrın sərhədlərinin genişlənməsində sazəndə və xanəndə dəstələrinin rəyli dənilməz tarixi faktordur.

• Məcnun KƏRİMÖV,
Eyüd ƏZİMLİ